

Artıq yerləri yığışdırın, qeyri-müəyyənliyi aradan qaldırın. İlk abzas mümkün qədər qısa olmalıdır: sadəcə ən vacib məqamlar. Eyni zamanda, mətnin aydın anlaşılmasını saxlamaq üçün hansısa informasiyanı əlavə etmək lazımdırsa, onda mütləq əlavə edin.

İl artıqdır. Axı bu, xəbərdir, insanlar hansı ildə yaşadığını yaxşı bilir.

Əgər biz icra başçısının adını məqalənin başlığında göstərmiriksə, onda mütləq burada göstərməliyik. Ad və soyad əvəzinə sadəcə soyadı da göstərmək olar.

«Məişət tullantıları zavodunun tikintisi üçün yer müəyyən olunub» çox yüklənmiş ifadədir, amma «zavod tikiləcək», «zavodu tikəcəklər» kimi ifadələrdən dəqiqdir. Çünki xəbər zavodun tikiləcəyi ərazi barədə qərarın qəbul edilməsi barəsindədir. Zavodu tikəcəklər ya tikməyəcəklər, gələcək göstərəcək.

Həsən Məmmədov

15 fevral ~~2017-ci il tarixində~~ || icra başçısı || bildiri ki, məişət tullantıları zavodunun tikintisi

İlk abzas üçün coğrafi detallar həddən artıqdır. Lazım olarsa onları sonra da təqdim edə bilərik. Sakinlər Məmmədli kəndini tanıyır və söhbətin Təzəkənd inzibati-ərazi dairəsindəki Məmmədli kəndindən getdiyini bilir. Onlar rayonu onsuz da yaxşı tanıyır. Ona görə də ancaq kəndin adını

üçün yer müəyyən olunub və bu, ~~Təzəkənd inzibati-ərazi dairəsində~~ Məmmədli kəndidir. || İcra

Hadisə təsadüfən həmin klubda baş verib. Bu detal bizim xəbər üçün əhəmiyyətli deyil. İlk abzasdan silirik.

Həddən artıq detal var. Əgər vacibdirsə, sonrakı abzaslara saxlamaq olar. Uşaqların bu məsələyə dəxli

başçısı bunu ~~«Cəsurlar» klubunda~~ || sakinlər ilə görüşdə, ~~sakinlərdən birinin zavodun harada~~

Həddən artıq detal var. Əgər vacibdirsə, sonrakı abzaslara saxlamaq olar. Uşaqların bu məsələyə dəxli yoxdur.

~~tikiləcəyi barəsində sualına cavab verərkən deyib.~~ || İcra başçısı bu zavodun rayon üçün həyati

İlk abzas üçün həddən artıq detal var. Əgər zavodun tikintisi iki il müzakirə obyektinə olubsa, sakinlər artıq bu haqda məlumatlıdır və detallara ehtiyac duymur. «Zavodun həyati əhəmiyyətə malik olması» ifadəsi öz mənasına görə «günü-gündən abadlaşan rayonda zibil məsələsini birdəfəlik həll etmək» ifadəsi ilə oxşardır.

~~Həmin ərazidə bağ sahələrinin olmasına baxmaraq, əhəmiyyətə malik olduğunu hesab edir, çünki «günü-gündən abadlaşan rayonda» zibil məsələsi~~

~~icra başçısı hesab edir ki, Məmmədli kəndi zavodun tikintisi üçün yeganə münasib birdəfəlik həll olunmalıdır. Məmmədli kəndi zavodun tikintisi üçün yeganə münasib yerdir.~~

~~yerdir, çünki «günü-gündən abadlaşan rayonda»~~

~~Zavodun hansı ərazidə tikiləcəyini iki ilə qərar veriblər.~~ || Məmmədli kəndinin ərazisində bağ

~~zibil məsələsi birdəfəlik həll olunmalıdır.~~

~~sahələri var, amma istənilən halda zavod orada tikiləcək.~~

Biz artıq zavodun tikiləcəyini və Məmmədli kəndində tikiləcəyini dedik.

Nə zaman?

Kim?

Harada?

Necə?

MƏTN: Fevralın 15-də || icra başçısı Həsən Məmmədov || Nərimanabad şəhərində || sakinlərlə görüşdə ||

Nə?

bildiri ki, məişət tullantıları zavodunun tikintisi üçün Məmmədli kəndinin ərazisi müəyyən olunub.

Nə olsun?

|| Həmin ərazidə bağ sahələrinin olmasına baxmaraq, || icra başçısı hesab edir ki, Məmmədli kəndi

Niyə?

zavodun tikintisi üçün yeganə münasib yerdir, çünki «günü-gündən abadlaşan rayonda» zibil

məsələsi birdəfəlik həll olunmalıdır.